

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Rafiq Abbasovun 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Nərimanov bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Teyyublu Xəzər Qardaşəli oğlunun səlahiyyətli nümayəndəsi Quliyev Pərvin Bəhram oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 01 yanvar 2015-ci il tarixli, 90 sayılı müraciəti üzrə

## **RƏYİ**

Bakı şəhəri

02 yanvar 2015-ci il

Mən, ekspert qrupunun üzvü Rafiq Abbasov 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Nərimanov bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Teyyublu Xəzər Qardaşəli oğlunun səlahiyyətli nümayəndəsi Quliyev Pərvin Bəhram oğlunun Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 01 yanvar 2015-ci il tarixli, 90 sayılı müraciətini araşdıraraq müəyyən etdim:

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən və nəzərdə tutulan şikayət vermə müddətində verildiyindən araşdırmaya qəbul edilmişdir.

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Nərimanov bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Teyyublu Xəzər Qardaşəli oğlunun səlahiyyətli nümayəndəsi Quliyev Pərvin Bəhram oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edərək 18 sayılı Nərimanov-Nizami və 20 sayılı Nərimanov ikinci seçki dairələrinin Nərimanov bələdiyyəsini əhatə edən bəzi seçki məntəqələrində səsvermə günü qanun pozuntularının olduğunu iddia etmiş və səsvermənin nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü kimi tərəfimdən icraata qəbul edilmiş və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipini əsas götürülərək, qanunla müəyyən olunmuş qaydada araşdırılmışdır.

Araşdırma prosesində ərizəçi ilə əlaqə yaradılmış, araşdırmada iştirak etmək hüququ barədə ona məlumat verilmişdir.

Şikayətdə göstərilən halların tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması, iş üzrə zəruri olan bütün sübutların əldə edilməsi nəticəsində müəyyən edilmişdir ki, müraciətdə iddia edilən hallar əsassızdır.

Belə ki, araşdırma zamanı 18 sayılı Nərimanov-Nizami seçki dairəsinin 7 və 9 sayılı, 20 sayılı Nərimanov ikinci seçki dairəsinin 4, 13, 15, 18 və 24 sayılı məntəqə seçki komissiyası üzvlərinin, Nərimanov bələdiyyəsi üzvlüyünə qeydə alınmış digər namizədlərin, həmin seçki məntəqəsində müşahidə aparmış müşahidəçilərin izahlarına və tərtib edilmiş aktlara əsasən müraciətdə adları qeyd edilən seçki məntəqələrində səsvermə seçicilərin yüksək fəallığı ilə keçmiş, hər bir seçici ona yaradılmış əlverişli şəraitdən istifadə etməklə aktiv seçki hüququnu hər hansı təsir olmadan reallaşdırmış, səsvermə prosesi əvvəldən sona qədər müxtəlif maraqları təmsil edən müşahidəçilərin bilavasitə iştirakı ilə həyata keçirilmişdir.

Göstərilənlərdən əlavə olaraq 18 sayılı Nərimanov-Nizami seçki dairəsinin 7 və 9 sayılı məntəqə seçki komissiyasının üzvləri Ə.M.Məmmədov, S.F.Cabbarov, N.M.Mərdanov, Ə.S.Qurbanov, G.S.Əliyev, G.H.Bəbirov, A.H.Məmmədov, V.C.Talıbov, 20 Nərimanov ikinci seçki dairəsinin 4, 13, 15, 18 və 24 sayılı məntəqə seçki komissiyasının üzvləri A.T.Bağirova, R.B.Abişova, Ə.R.Məmmədov, M.Ə.Məmmədov, T.M.Əliyev, Q.M.Mürşüdoğ, G.M.Quliyev, A.M.Bağirova, A.T.Rzayev, M.M.Qocayeva, Nərimanov bələdiyyəsi üzvlüyünə qeydə alınmış digər namizədlər A.M.Vəliyev, İ.K.Qarayeva, E.A.Abdullayev, həmin seçki məntəqələrində müşahidəçi olmuş S.H.İsayeva, D.M.Bayramova, S.S.Osmanov, A.M.Cəfərova, K.İ.Babayeva öz izahatlarında bildirmişlər ki, səsvermə günü seçki prosesində hər hansı ciddi qanun pozuntusu müşahidə etməmişlər, eyni zamanda hər bir seçici şəxsən səs vermişdir.

Bundan əlavə, araşdırma zamanı müəyyən olunmuşdur ki, 18 sayılı Nərimanov-Nizami seçki dairəsinin 7 və 9 sayılı seçki məntəqələrində veb-kameralar quraşdırılmış, bütün səsvermə prosesi canlı olaraq internet vasitəsilə izlənilmişdir.

Göstərilənlərə əsasən müraciətdə qeyd edilən iddialar əsassız hesab edilərək, şikayət təmin edilməməlidir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci və "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən **rəyə gəldim**:

1. 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Nərimanov bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Teyyublu Xəzər Qardaşəli oğlunun səlahiyyətli nümayəndəsi Quliyev Pərvin Bəhram oğlunun 01 yanvar 2015-ci il tarixli, 90 sayılı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. R y q bul edildiyi andan 18 saatdan gec olmayaraq d rc olunsun (internet saytına yerl şdirilsin) v  sur ti m raci t etmiř ř xs  g nd rilsin.

Ekspert qrupunun  zvv 

Rafiq Abbasov